

## **Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi**

### **Gəncə şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, məsləhət və dəstək xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir**

Tender iştirakçıları [www.etender.gov.az](http://www.etender.gov.az) - dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı: 500 AZN

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

**Təşkilatın adı:** Azərbaycan Respublikasının Kiçik və Orta  
Biznesin İnkişafı Agentliyi  
**VÖEN: 1603326271**

**Bank rekvizitləri:** “Kapital Bank” ASC-nin Mərkəzi filialı  
**H/h: AZ33AIB38060019440419716102**  
**VÖEN: 9900003611**  
**Kod: 200026**  
**Müxbir hesab: AZ37NABZ01350100000000001944**  
**S.W.I.F.T. AIBAZ2X**

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *tenderdə iştirak etmək üçün yazılı müraciət;*
- *tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- *iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;*
- *iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;*
- *tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü güvvədə olmalıdır);*
- *tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin güvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır);*
- *iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
- *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış.*

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 11.06.2020 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 22.06.2020 16:00 tarixinə qədər Portal

vasit sil  t qdim etm lidirl r. İddiaçıların t klifl ri 23.06.2020 16:00 tarixində a ılacaqdır. İddiaçılar a ılışın n tic ləri il  Portal vasit si il  tanış ola bil rl r.

QEYD: Tenderd  iştirak, tenderin qiym tl ndirilm si v  dig r b t n prosedurlar yalnız elektron qaydada Portal vasit sil  aparılır. İddiaçılar E-ş rtl r toplusunu 18.05.2020 16:00 (elan tarixi g n ) tarixindən sonra  ld  ed  bil r.

**Tender komissiyası**